

Vətəni yaşadanlar onun yolunda canlarını fəda edənlərdir!

Əsgərlərinə özünü atəş zonasından çıxarmağı yox, irəli getməyi əmr edən şəhid komandır

Heç bir ana, heç bir qadın müharibə istəmir. Çünkü şəhidlik adlanan bir zirvə var ki, o zirvənin sahiblərinin yoxluğu anaları ömür boyu iñin-iñin yandırır, gözləri yollarda, qulaqları səsde olur. Bütün şəhid anaları eyni dərd yükünü, amma qürurla, fəxrə daşıyırlar. Övladlarının onlara bəxş etdiyi "Şəhid anası" adını ləyaqətlə qorumağa çalışırlar. Birinci Qarabağ müharibəsindən sonra dilimizdə özünə yer tapan bu adın daşıyıcıları Vətən müharibəsindən sonra daha çox oldu...

...44 günlük Vətən müharibəsində ölümsüzlük qazanan şəhidlərdən biri də "Naxçıvan canavarı" ləqəbli şəhid leytenant Vəli Quliyevdir. O, 20 iyul 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olmuşdu. 2003-cü ildə kəndin ilk şəhidlərindən olan Elsevər Eldar oğlu Aslanovun adına məktəbində təhsilə başlayıb. 2009-cu ildə Azər Tağıyev adına 17 nömrəli Naxçıvan şəhər tam orta məktəbində 7-ci sinifdən təhsilinə davam edib. 2011-ci ildə C.Naxçıvanski adına hərbi liseyə, 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub. 2018-ci ildə Akademiyani bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" sayılı hərbi hissəsində önce taqım komandiri, sonra bələk komandiri olub. Vətən müharibəsində Qubadlının işğaldan azad edilməsi uğrunda gedən qızışın döyüslərdə qəhrəmancasına həlak olub və 23 yaşında ali məqama – şəhidlik zirvəsinə ucalıb.

Bu, silahdaşlarının qorxmazlığına, cəsarətinə görə "Naxçıvan canavarı" adlandırdıqları bələk komandiri, leytenant Vəli Quliyevin gənc ömrünün keçdiyi şərəf, qürur, fəxarət dulu geridönməz şəhidlik yoludur!

Onu tanıyanlarla etdiyim səhbətlərdən öyrənirəm ki, Heydər Əliyev adına Hərbi Akademiyani bitirəndən sonra sərhəd bölgəsinin özü seçib. Hərbçi peşəsinə sevgisi o qədər böyük olub ki, hətta kiraye etdiyi menzildən çıxıb postda qalırıb. Deyirmiş ki, mənim evim buradır, sərhədçinin evi post olar. Hər kəsa el tutan, xeyirxah, yurdsevər, başçılıq etdiyi bələyün uşaqlarına qardaş münasibəti göstərən, onların qayğıları ilə maraqlanın, ehtiyacı olana yardım edən olub. Dostları onun haqqında danışında deyirlər ki, Vəlinin dilində həmişə yalnız bir söz vardır: "Ya Qarabağ, ya ölüm!".

...2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başladığı ilk saatlar- dan Vəli öz bələy ilə döyüşə girib və dayanmadan, ancaq irəli gedib. Füzül, Hadrut, Cəbrayıllı, Zəngilan və Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüslərdə bələyə rəhbərlik edib. Tapşırıqlarla kifayətlənməyib, öndə özü gedərək, döyüslərdə birbaşa iştirak edib. "Mən irəlidə, siz də arxamca, haydi, igidlərim!" – deyərək əsgərlərini irəli getməyə ruhlandırıb. Oktyabrın 22-də Qubadlıdakı ağır və şiddəlli döyüslərdə şəhid olub.

Atası Kamal Quliyev deyir ki, mən qələbə xəbərini Vəlidən eşidəcəyimi gözləyirdim, qismət olmadı. Vətən sevgisi hamımızda var. Amma onda olan Vətəne bağlılıq, döyüsmək ruhu tam fərqli idi. Döyüş yoldaşları danışırlar ki, Vəlini yalnız irəli getmək düşündürdü: "Bu lənətəgəlmışlərin axırına çıxmaliyiq, nə olursa, olsun. Öldü var, döndü yoxdur!" – deyir, bizi də döyüşə ruhlandırdı. Həmişə "Irəli!" – deyib hamidan öndə ge-

dirdi, əsgərləri də onun arxasında. Döyüşçülər belə cəsur, mərd, qayğı-keş, həm də mehriban komandirləri ilə fəxr ediblər. Vəlinin yolunda bələkdəki hər kəs ölümə getməyə hazır olub.

Qubadlıdakı döyüşlərin birində gecə qaranlığında Vəlinin tapşırığı ilə bələk irəli addımlayıb. Ermənilərin postuna 30 metr qalmış duyuq düşən düşmən havaya dalbadal işıqlandırıcı fişənglər atır. Beləliklə də, onların yeri bəlli olur və atəş səsleri bir-birinə qarışır. Vəli "dayanmadan, irəli!" – əmrini verərək, özü hamidan öndə gedir. Erməni tərəf böyük itki versə də, bizim əsgərlərdən də yaralanan, ölen olur. Namərd gülələrindən biri Vəlini hədəf seçir və o da yaralanır. Əsgərlər bir an nə edəcəklərini bilmirlər: dayansınlar-mı, irəliləsinlərmi? Uşaqlar yarallanmış komandırı atəş altında çıxarmaq üçün ona yaxınlaşırlar: "Komandır, indi biz neyləyək? Öncə sizi burdan çıxaraq, sonra nə etməliyiksem, əmr edin". Vəli qəti şəkildə etirazını bildirir: "Elə şey ola bilməz. Mən qalıram burada. Siz



qoydu getdi, elə tarix yazdı ki, dillərə, ellərə dastan oldu. Bütün milletin qəlbine "qəhrəman Vəli Quliyev" kəlmesini yazdı, getdi. Mən onunla qürur duyuram, fəxr edirəm, o, mənim igidimdir. Nə qədər ki, biz yaşayırıq, o da yaşayacaq. Bizdən sonra da elim, milletim onu yaşadacaq.

...Vəli qardaşı Maqsudla əkiz olub. Mən onlar arasında heç vaxt fərq qoymamışam. Bu dəqiqə də elə bilirəm, o sağdır, mən danışıram, dayanıb arxamda və elini ciyinmə qoyub. Vəli daim var, yaşayır, yaşayacaq. Heç bir dəqiqə gözümün qabağından getmir. Doğrudur, biz ona həmişə ana kimi, qardaş kimi, ata kimi ehtiyatlı olmağı

məktəbə sənəd versəm də qaydaları dərindən bilmirdim. Dedim: "Bəs Vəli hanı?" Atam izah etdi ki, artıq Vəli hərbinin tərkibində olacaq, həftədə bir dəfə evə gələ biləcək...

Maqsud Vəli ilə son dəfə oktyabrin 20-də danışıb. Ona "irəli gedirik. Şəbəkə olmaya bilər. Siz nigaran qalmayıñ!" – deyib. Maqsud deyir ki, Vəlinin silahdaşları ilə danışırdım, səhbət zamanı deyirdilər ki, Vəli çox qorxmaz idи, hər kəsdən cəsərəti idи. Taqım komandırı var. Deyirdi ki, qardaş, buna nə yedirdib, nə içirmisiniz, canavar kimi qorxu adlı şey bilmir. Bizi bir dəfə də qoymadı irəli çıxaq, həmişə öndə özü gedirdi. Getdi və şəhid oldu.

...Mühərrib dövründə sosial şəbəkə izleyənlər belə bir şəkildə qarşılaşmamış olmazlar. Cəbrayılda ermeninin xaraba qoymuş evlərdən birinin divarına "Naxçıvan, Culfa, Qazançı, Vəli, Cəbrayıllı" – yazılın şəklin müəllifi məhz şəhidimiz Vəlidir. Bir video paylaşılmışdı, zabit torpağa dırşəklenib, ətrafında əsgərlər, çay içib səhbət edirlər. Genç leytenant deyir, "Şəhidlik hər adama nəsib olmur..." Maqsud deyir ki, o, mənim qardaşım Vəlidir. Ona bu ad nəsib oldu. Fəxr edirəm ki, şəhid qardaşım. O, bütün Naxçıvanın, Azərbaycanın fəxridir. Ölümündən sonra medallar verildi, döyüş bacarığı dəyerləndirildi...

El-oba sağ olsun. O xəber cixandan qardaşımın köç karvanı gelənə qədər bütün kənd ehli bizi tek qoymadı. (Elə indi də bizi axtarırlar, vəziyyətimizle maraqlanırlar.) Anam susmurdu ki... Vəlinin şənинə sözər qoşurdu, balasını ezişləyir, oxşayırdı... Tek bizim başımızda görülməyib ki?.. Onun yoxluğununa da alışacaqıq. Yenə deyirik ki, Vətən sağ olsun. Vətən belə uğurlarla tanınar. Vətəni də onun yolunda canlarını fəda edənlər yaşadı!

Azərbaycanın ərazi bütövülüyünün temin edilməsi uğrunda döyüş eməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoymuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəfle yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayıllı azad olmasına görə", "Qubadlının azad olmasına görə" medalları ilə təltif edilib.

Şəhid Vəli Quliyevə məxsus eşyalar və materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.



bir-birinizdən muğayat olun, elə bilin ki, yenə önnüzdəyəm. Qaçmaq yox, dala qalmaq yox! Irəli, ancaq irəli!" – deyir. Əsgərlərinin özünü atəş zonasından çıxarmağı yox, irəli getməyi əmr edir. Və onun ömrü orada – Qubadlı torpağında sona çatır...

Atası deyir: "Vəli həyatını hərbiyə həsr edəndən sonra dilində bir şürə olub: "Vətən sağ olsun!". ...Onun ölümündən sonra Vətən sağ oldu, azad oldu. Yerləri dolmayan şəhidlərimiz oldu. Vəli torpaqlarımızın azadlığı yolunda şəhid oldu. Torpaq namus deməkdir, torpaq qeyrət deməkdir, torpaq müqəddəsdir... Vəli 30 ildən beri tapdalanınan namusu-muzu, qeyrətimizi bundan sonra da tapdanmaqdən xilas edənlərdən biri oldu, öz qanı ile tarix yazdı".

Anası Həqiqət Quliyeva gözünün "on yerindən" süzülən yaşı silir, yana – yana, amma o qədər qürurla danışır ki, donub qalırsan: "Mənim balam qəhrəman idi. Cəngavər idi. Onun daim yüksəlcəyinə, general olacağına inanır, "paqonlarına məmən qurban" – deyirdim. O ən böyük addımı atdı, ən böyük və uca zirvədədir. Mən oğlumu həmişə qəhrəman görmüşəm, qəhrəman gördüm də. Çünkü Vəli iz

deyirdik. Amma dəqiq bilirdim ki, o qorxmaz, geri çəkilən deyil, həmişə özünü irəli atındı, gülə gelsə, qabağından qaçan deyil. O mənim qeyrətli, şöhrətli, qürurlu, qəhrəman bala-mdır".

Məhz bu qorxmazlığına görə də silahdaşları ona "canavar" ləqəbi qoymalar. Şəhidin qardaşı Maqsud danışır ki, Vəli ilə yaşıd olsaq da, əslində o, böyük qardaş kimi olub. Həmişə qayğımı çəkib, heç vaxt sözəşmemişik, dalaşmamışıq. Qardaşım çox bacarıqlı olub, saz çalıb, mahni ifa edib, çox iş bacarıb. Vəlinin Vətən sevgisi çox güclü, fərqli olub. O, hələ 3-cü sinifdə oxuyandan hərbçi olmayı arzulayırdı. 8-ci sinifdə oxuyanda C.Naxçıvanski adına hərbi məktəbə sənəd vermək hüququmuz olduğunu bildik. Hər ikimiz sənədləri hazırladıq. Mən dərslerimi ona nisbətən daha yaxşı oxuduğumdan deyirdim ki, mən daxil olacağam, sən yox. O isə deyirdi ki, baxarıq, kim kursant libası geyəcək? Mən keçəcəyimə əmin idim, həqiqətən yaxşı oxuyurdum, qıymətlərim də yaxşı idi. Amma imtahan nəticələrinə görə hərbi məktəbə Vəli daxil oldu. Atam onu apardı ki, sənədləri qaydaya salınlar və axşam evə tək qayıtdı. Hərbi